



AZƏRBAYCAN RESPUBLİKASI
TƏHSİL NAZİRLİYİ

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması
üzrə
Dövlət Proqramı”

MÜHƏNDİSLİK İXTİSASLARI ÜZRƏ BAKALAVRİAT BEYNƏLXALQ İKİLİ DİPLOM PROQRAMLARI

Xarici tərəfdaş universitet:

İNHA UNİVERSİTETİ

(Koreya Respublikası)



Yerli tərəfdaş universitet:

BAKİ MÜHƏNDİSLİK UNİVERSİTETİ

(Azərbaycan)



Tədris ili: 2021/2022

| | | |
|--|---|--|
| Hədəf: | → | Ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, mühəndislik sahəsində Azərbaycanda 21-ci əsrin tələblərinə cavab verən yeni nəsil mütəxəssislər yetişdirmək, eyni zamanda, bu sahədə Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərini beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirmək |
| Təhsil səviyyəsi: | → | Bakalavriat |
| İxtisaslar: | → | <ul style="list-style-type: none">• İnformasiya texnologiyaları (keçid balı - 400)• İnşaat mühəndisliyi (keçid balı - 350)• Elektrik mühəndisliyi (keçid balı - 350)• Elektronika mühəndisliyi (keçid balı - 350) |
| Proqram məzunları sahib olacaq: | → | <ul style="list-style-type: none">• 4 il – 2 diplom• Qeyd olunan mühəndislik sahələrində müasir bilik və bacarıqlara sahib olmaq;• Beynəlxalq təcrübəni öyrənmək |
| İlkin kvota: | → | 25 nəfər (hər bir ixtisas üzrə / ümumilikdə 100 nəfər) |
| Müddət: | → | 4 il (3 il - Azərbaycanda, 1 il - Cənubi Koreyada) |

| | | |
|--|---|---|
| Tədris dili: | → | 3 il BMU-da İngilis dilində təhsil (əlavə olaraq koreya dili tədris ediləcəkdir); 1 il İNHA-da Koreya dilində təhsil. |
| Təhsil xərclərinin maliyyələşdirilməsi: | → | Təhsilalanların maliyyələşdirilən xərcləri aşağıdakılardan ibarətdir: <ul style="list-style-type: none"> • Təhsil haqqı; • Qeydiyyat xərci; • Tədris materialları və elektron informasiya resurslarına çıxış xərcləri; • Cənubi Koreyada 1 illik təhsil • Cənubi Koreyada 3 həftəlik yay məktəbində iştirak xərcləri. |
| İlkin seçim meyarları: | → | <ul style="list-style-type: none"> • Tələbələrin seçimi Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarının (bakalavriat) nəticələri əsasında tərəflər aparılır; • DİM-in təşkil etdiyi qəbul imtahanında hər bir ixtisas üzrə müəyyən olunmuş müvafiq keçid balı toplayan abituriyentlər müraciət edə bilər. |

| | | |
|---|---|---|
| Son müraciət tarixi: | → | 14.08.2021-ci il (23:55) |
| Müraciət proseduru və tələb olunan sənədlər: | → | <p>2021/2022-ci tədris ili üçün DİM tərəfindən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün keçirilən imtahanın nəticəsində ikili diplom proqramı üçün hər bir ixtisas üzrə müəyyən olunmuş müvafiq keçid balını toplamaq;</p> <p>Tələb olunan sənədləri onlayn anket formasında ali təhsil müəssisəsinə göndərmək.</p> <ul style="list-style-type: none"> • Müraciət forması; • Özünü təqdim etmə forması (İngilis dili müsahibəsi üçün) • 3.5x4.5 ölçüdə rəngli fotosəkil; • Şəxsiyyət vəsiqəsinin surəti; • Məktəb attestatın ingilis dilində tərcüməsi və notarial təsdiqi (attestatinı almayan tələbələr təhsil aldıkları orta məktəbdən imzalı və möhürlü arayış təqdim etməlidir); • DİM tərəfindən keçirilmiş hər iki imtahanda topladığı balı təsdiq edən rəsmi sənəd; • İngilis dili sertifikatı: IELTS və ya TOEFL (olduğu təqdirdə). <p>Qeyd 1: DİM-in qəbul imtahanından uğurla keçən I ixtisas qrupunun abituriyentləri hər bir ixtisas üzrə müəyyən olunmuş müvafiq keçid balı topladığı təqdirdə, onlar mütləq İnha Universiteti ilə BMU-nun birgə təşkil etdiyi müsabiqədə (İngilis dili şifahi, riyaziyyat və fizikadan yazılı onlayn formada) iştirak etmək üçün yuxarıda təqdim olunan sənədləri onlayn anket formasında təqdim etməlidir.</p> <p>Qeyd 2: Proqrama qeydiyyat zamanı namizədin iş nömrəsi (bakalavriat imtahanı) və şəxsi kabinetin istifadəçi adını (FİN) təqdim etməli olacaqdır.</p> |

| | | |
|--|----------|---|
| | | <p>Qeyd 3: Müsabiqədə iştirak etmək üçün daxili imtahanın vaxtı:</p> <p>17 Avqust (yazılı imtahan / riyaziyyat və fizika) 19 Avqust (şifahi imtahan / İngilis dili üzrə müsahibə)</p> <p>Nəticələr rəsmi olaraq 23 Avqust elan ediləcəkdir</p> |
| | | |
| <p>Sənədlərin təqdim edilməsi və FAQ:</p> | <p>→</p> | <p>İkili Diplom Proqramı ilə əlaqədar sualları beu-inha@beu.edu.az e-mail ünvanına, İDP-nin rəsmi Facebook səhifəsinə www.facebook.com/ddp.beu.inha ünvanlamaq və ya (+99412) 349-99-66/67 (daxili: 2423) / (+99451) 215-57-34 zəng vurmaq mümkündür.</p> <p>Əlavə məlumatlar ilə aşağıda ki müvafiq keçiddən tanış ola bilərsiniz:</p> <ul style="list-style-type: none">• BMU-İNHA İDP / BMU-nun rəsmi səhifəsi• BMU-İNHA İDP / Daxili imtahanın keçirilməsi ilə bağlı təlimat• BMU-İNHA İDP / FAQ/MVS (tez-tez verilən suallar) |